


Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski 1889-cu il aprelin 12-də anadan olub. 1920-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında çalışıb



Mədəniyyət • 13. 4. 2011 • www.medeniyyet.az



Görkəmli yazıçı, pedaqoq, Azərbaycan ədəbiyatının klassiki Abdulla Şaiq (1881-1959) uzun illər öz ədəbi-bödül yaradıcılığı ve pedaqoji fealiyyəti ile gencələrimiz manan saflaşmasına, onlarda yüksək insani hüssən yaradılmasına xidmət etmişdir.

Ədlibin əsərləri - şeir və poemaları, dram və həkayeleri geniş oxucu və tamaşaçı kütlesini cəlb etmiş, eyni zamanda, təqib və ədəbiyyətnasığının da diqqət merkezində olmuş, onun yaradıcılığı barede dissertasiyalar, monografiyalar, çoxsaylı məqalelər yazılmışdır.

Bir neçə nesil Şaiqin tələbəsi olmuş, onun hazırladığı derslikleri oxumuşdur. Onun adı hələ sağlam-

Abdulla Şaiq - 130

Xatirələrdə yaşayan sənətkar

ğında ikən geniş yayılmış, xeyr-xah, mehriban, namuslu müəllim-vətəndaş simvolu olmuş, ədəbi-bödül, elmi əsərlərə, xatirələrə çəvirlimişdir.

Hələ 1923-cü ilde Bakıda yazıçının pedaqoji fealiyyətinin 20 illiyinə həsr olunmuş təntənə yubiley - «Şaiq gecəsi» keçirilmişdir. Həmin yubileyle eləqədən «Talibzadə Abdulla Şaiq» adlı kitab neşr olunmuş, buraya Şaiq haqqında xatirələr, ürkən sözləri, bedii əsərlər və məqalələr daxil edilmişdir. Onun haqqında sonraları da bir səra xatirələr qəleme alınmışdır.

Sənətkarın müasirleri və tələbələrinin xatirələri xüsusi maraq doğur. Xatirə müəllifləri, akademik Kamal Talibzadənin qeyd etdiyi kimi, «edibin fealiyyətinin müxtəlif sahələrini müəyyən mənada səxsiyyəti ilə əlaqələndirməye çalışmış, müəllim-səxsiyyət, ictimai-xadim-səxsiyyət, yazıçı-səxsiyyət problemləri etrafında mülahizələr söylemişlər, onun insanı keyfiyyətləri ilə yaradıcılığı arasındakı vəhdəti həmişə bir qanuni xüsusiyyət kimi nəzəre çarpdırılmışdır».

Görkəmli yazıçı, alim və ziyalılardan Atababa Musaxanlılin, Se-

yid Hüseynin, Veli Hacıogluñun, Mehdi Hüseynin, Məmməd Arifin, Əfrasiyab Bedelbeylinin və başqalarının xatirələrində Abdulla Şaiqin səxsiyyəti haqqında ince məqamlarla rastlaşıraq. Həmin xatirələrdən qəti olaraq müeyyənmişdir ki, müəllim, yazıçı, ictimai xadim Şaiqin səxsiyyəti ilə yaradıcılığı bir-biri tamamlayırlar.

Ədəbiyyatşunas Atababa Musaxanlı yazar: «Şaiqi müəllim olmaq hevəsilə geniş bir əqlaqın, kiçik bir sükutun mərhəlesi, şair olduğunu üçün həssas bir ruhun, ince bir düşünüşün yaradıcı - deyə ta-nıda bilərlik».

Akademik Məmməd Arif isə Şaiqin müraciətə bəle yazmışdır: «Sizi yaxından tanıyanlar yaratığınızın əsərlərə səxsiyyətiniz arasında qırıba bir uyğunluq olduğunu görürüz».

Şaiqin tanıyanlar və tələbələri öz yazılarında onun səxsiyyətyində olan bərə səra keyfiyyətlər haqqında məlumat verirlər. Biz burada Şaiqin səmərəli əbedi və elmi-pedaqoji fealiyyəti ilə birlikdə səxsiyyətdəki bütövlük, paklılıq, təvəzükkarlıq, qayğıkeşlik və s. insani keyfiyyətləri tənisi oluruz.

Bu barede akademik Məmməd

Cəferin xatirələri çox maraqla oxunur: «qayğıkeşlik onun təbieti, xarakteri ilə bağlı olmaqla bərabər, həmçinin dünya baxışı ilə əla-qədar olan bir xüsusiyyətdir». Şaiqin tələbələrindən biri, görkəmli mədəniyyət xadimi, tərcüməçi Adil Əfəndiyev bəle yazılmışdır: «Səmimiyyət Şaiqin varlığının esas keyfiyyəti, remzi idi. Onun bütün hərəkətləri, sinifə geliş, salam vermesi, tələbələrlə görüşü, öz-özüldüyündə bir əqlaq və təbiyə dəri olardı».

Müsəlşirli Şaiqi ürəkdən sevmiş, onun barəsindən en xoş sözlər söylemişlər. Bu baxımdan Firudin bəy Kocərlin, Hüseyin Cavidin, Abdulla Surun, Mustafa Quliyevin, Səmed Vurğunun, Mirzə İbrahimovun, Mir Cəlalın ürkən sözləri çox maraqlıdır. Şaiq səxsiyyətinə ve yaradıcılığına derin hörmət besleyən Səmed Vurğun yazmışdır: «Sizin adınız her bir azərbay-canlı üçün əzizdir. Çünkü siz bütün ömrünüz boyu xalqımızın em nəcib dövüyünə, yüksək humanist emməllərin terənnüm eden gözəl bir sənətkar, böyük bir insan olmuşsunuz».

Bu sözlər ise Mir Cəlalın məxsusdur: «Abdulla Şaiqin fikrini he-

mışə məşğul edən azad mədəni hayat, müasir ictmial məsələlər, xalqın dərd və ehtiyacları id».

Şaiqə hər olunmuş ilk əsərlər hełe 1923-cü ilde qəleme alınmışdır. O vaxtlar Adil Həcdət, Məmməd Süad, Bedreddin Seyidzadə, Hüseyin Nəcdət kimi şairlər ona şeirlər hesr etmiş, daha sonra Səmed Vurğun, Süleyman Rüstəm, Mirmədin Seyidzadə, Bəxtiyar Vahabzadə və başqaları öz şeirlərində Şaiqin obradını yaradmışlar.

Şaiqə hər olunmuş elmi məsələlərdən onun yaradıcılığının müxtəlif cəhətləri ilə tanış oluruz. Bu tədqiqat işlərindən məlum olur ki, Abdulla Şaiq öz ədəbi-bödül, elmi-pedaqoji fealiyyəti ilə «Azərbaycan xalqının minlərlə oğlunu təbriyə etdirmiş, onların qəlbinə əsl humanizm duyuları aşılması, köləliyə və həqiqiliyə dünəynasına sonsuz bir nifret hissə oyatmış, XX esr Azərbaycan ədəbiyyatının tarixində şərəflə bir mövqə tutmuş, lirk nəsriyinin temələşməsini qoymuş, öz əbedi lövhələrindən saf Azərbaycan dilinin gözəlliklərini tacəssüm etdirmiş» (Mehdi Hüseyn) bir sənətkar olmuşdur.

Abdulla Şaiqə hər olunmuş xatirələri, digər yazıları oxuyanda illər otdükcə gələnşən, gözlə yaziçı və müəllim, «mələk kimi bir insan» (Hüseyin Cavid) Şaiqə mə-həbbətimiz daha da artır.

Adilxan Bayramov